

**Müasir ədəbiyyatın multikultural mühit prizması:  
Afanasi Məmmədovun hibrid identifikasiyası**

Günay Nadirova

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan.  
E-mail: nadirovagunay76@gmail.com

**Annotasiya.** Məqalədə son onilliklərdə baş verən qlobal integrasiya prosesindən, müxtəlif etnosların və etnik mədəniyyətlərin intensiv qarışması nəticəsində mədəniyyətlərə qarşılıqlı təsirlərin rolunun güclənməsindən bəhs edilir. Müasir dünyada getdikcə daha çox sayıda dövləti əhatə edən miqrasiya prosesi polietnik cəmiyyətin qarşılıqlı etnomədəniyyət təsiri probleminə səbəb olmuşdur. Bu baxımdan, dünya ölkələrinə etnik miqrasiya və münacişlərlərə bağlı son zamanlar aktual olan problemlərin artmasına bir cavab kimi, etnomədəni müxtəlifliyin idarə edilməsi məsələsinin mümkün həllərindən biri olan multikulturalizm siyaseti təklif olunmuşdur. Məqalədə, həmçinin, multikulturalizm dövrünün əsas və aktual problemlərindən olan milli və hibrid identifikasiya və onların bədii ədəbiyyatda təzahürə araşdırılır. Transkulturasiya prosesinin simasına çevrilmiş bir çox miqrant yazıçılar vətən, doğma yurd hosratını, fərqli mühitdə yaşamağın ağırlığını öz ədəbi-bədii nümunələrində dəlib götürərkən ədəbiyyatda multikultural ideyaların yayılmasına müvəffəq olmuşlar. Bu məqalədə postsoviet variantında hibrid subyektliliyin nümunəsi olan Afanasi Məmmədovun yaradıcılığı da təhlilə cəlb olunmuş və identifikasiyasında immigranat dominantlığı üstündən gələn baş qəhrəmanın bir çox şeydə müəllifin özünün hibrid transkultural identifikasiyasını takrarlaşıq qənaətinə gəlinmişdir.

**Acar sözlər:** multikulturalizm, multikultural ədəbiyyat, etnik miqrasiya, milli və hibrid identifikasiya, miqrant-yazıçılar, Afanasi Məmmədov

**Məqalə tarixçəsi:** göndərilib – 12.11.2021; qəbul edilib – 25.11.2021

**The prism of the multicultural environment of modern literature:  
Afanasy Mammadov's hybrid identity**

Gunay Nadirova

Institute of Literature named after Nizami Ganjavi of ANAS, Azerbaijan.  
E-mail: nadirovagunay76@gmail.com

**Abstract.** The article examines the processes of global integration in recent decades and the strengthening of the role of intercultural interactions as a result of intensive mixing of different ethnic groups and ethnic cultures. In the modern world, the migration process, in which more and more countries are involved, has led to the problem of mutual ethnocultural influence in a multiethnic society. In this regard, as a response to the growth of vital problems associated with ethnic migration and conflicts in the world in recent years, the policy of multiculturalism, one of the possible solutions to the problem of managing ethnocultural diversity, was proposed. The article also explores national and hybrid identity, which are one of the main and urgent problems of the era of multiculturalism, and their manifestation in literature. A lot of migrant writers, who have become the face of the transcultural process, have succeeded in spreading multicultural ideas in literature, expressing in their literary works the homesickness and the burden of living in a different environment. This article also analyzes the work of Afanasy Mammadov, which is an example of hybrid subjectivity in the post-Soviet version, and concludes that the main character, in whose

identification the immigrant dominant prevails, largely repeats the hybrid transcultural identity of the author.

**Keywords:** multiculturalism, multicultural literature, ethnic migration, national and hybrid identity, migrant writers, Afanasy Mammadov

**Article history:** received – 12.11.2021; accepted – 25.11.2021

**Giriş / Introduction**

Qlobal integrasiya prosesində son onilliklər mədəniyyətlərə qarşılıqlı təsirlərin rolunun gücləndirilməsi ilə səciyyələrin. Müasir dünyada cəmiyyətin inkişafı müxtəlif etnosların və etnik mədəniyyətlərin intensiv qarışmasının mümkün həllərindən biri olan multikulturalizm siyaseti təklif olunur. Bu prosesin spesifik təzahürələrindən biri kimi multikulturalizm nəzəriyyəsi "qloballaşma dövründə milli mədəniyyətlərə münasibətdə, onların taleyində nə baş verəcək?" sualına cavab kimi yaranmışdır.

**Əsas hissə / Main Part**

Multikulturalizm elementlərini praktiki olaraq istənilən çoxmillətli dövlətin içtimai həyatında aşkar etmək olar (hətta multikulturalizm siyaseti rəsmi şəkildə həmin ölkədə elan edilməsə belə). Lakin hər dövlətdə multikulturalizm təcrübəsi multikulturalist nəzəriyyələrən birinə əsaslanan öz spesifikasına malikdir. Multikulturalizmin müxtəlif növ nəzəriyyələrinin və layihələrinin tərəfdarları ona müasir cəmiyyətlərin heterogenliyi, lakin bununla yanaşı, onlara olan mövcud identifikasiyaların çoxtərəkliliyi kimi də baxırlar.

Müasir dünyada getdikcə daha çox sayıda dövləti əhatə edən miqrasiya prosesi polietnik cəmiyyətin qarşılıqlı etnomədəniyyət təsiri probleminə səbəb olur. Bu problemin öyrənilməsi mədəni münasibətlərin uyğunlaşmasına ən proqressiv tendensiyaları və müasir yanaşmaları aşkar etməyi imkan yaratır. "Multikulturalizm" müəyyən dərəcədə 60-ci illərdən başlayaraq, "etnik dirçəliş" terminində dərk edilə bilən proseslərin adı dayışməsidir. "Mədəniyyət" kateqoriyası "etniklik" kateqoriyasının yerinə gəldi, çünki o, müasir konfliktogen cəmiyyətin təsvir edilməsi üçün daha geniş, daha mü-

layim və daha yaygın düsturu təqdim edir. Bu ideologiya yarım əsrənə qədər ki, Kanada, Avstraliya, ABŞ və başqa ölkələrdə reallaşır. Təsadüfü deyil ki, Harvardınən məşhur sozioloq N.Qleyzer 1977-ci ildə "Biz həmimiz multikulturalistik!", – [8] deyə bəyan etmişdir.

Mədəni müxtəliflik yalnız etnik müxtəliflik deyildir, həmçinin həyat üslubunun, mədəni oriyentasiyaların və mədəni tendensiyaların müxtəlifliyidir. Mədəni plüralizm yalnız muxtar "identifikasiyaların" paralel mövcudluğundan yox, eyni zamanda onların qarşılıqlı təsirindən ibarətdir. Bu da, onların qarşılıqlı nüfuzunu, həm də qarşılıqlı transformasiyani nəzərdə tutur.

Bəsiliklə, multikulturalizm individüllerin müxtəliflik əsasında yaradılmış cəmiyyətlərin həqiqi üzvü, ümuminsan hüquqlarına düzgün və hörmətin daşıyıcısı olmasına yanaşı, ümumdünya dəyərlərini qəbul etmək üçün, individülər bu və ya digər identifikasiyin sərt çörçüvlərindən çıxmalarına əsaslanan bir fenomendir.

Müasirliyin fundamental ziddiyəti bir təraf-dən multikulturalizm standartlarının qarşdırılması və digər tərəfdən milli mədəni-dini identifikasiyadır. Bu iki əks, lakin bərabər hüquqlu ten-

densiya paralel inkişaf edir. Bir tərəfdən, biz ölkələrin integrasiyasının yeni intensiv proseslərinin, qlobal iqtisadi ittiqaqların formallaşmasının, həmçinin siyasi və sosial prosesləri idarəetmə institutlarının şahidiyik, digər tərəfdənse parlaq ənənəvi milli və ya dini dəyərlərin saxlanılmasına göstərilən cəhdler daha aydın şəkildə görünür.

Qeyd etmək lazımdır ki, multikulturalizm modeli müasirliyin çağırışlarına cavab olaraq meydana gəlməsidir. Ona qarşı ənənəvi alternativ qismində milli identifikasi konsepsiyası təklif olunur. Identifikasi dedikdə insanın ona sosiomədəni sahədə öz yerini müəyyən etməyə və onu əhatə edən dünyaya sərbəst şəkildə alışmağa imkan yaradan hər hansı sosial qrupa mənşəb olduğunu dərk etməsi anlaşılır. Ümumiləşdirilmiş formada milli identifikasi milliliyin bütün təzahürlərində üzvi surətdə mövcud olan mənəvi əxlaq kateqoriyası kimi müəyyən etmək olar. Bu, yalnız öz milli mənsubiyətinin təsbiti yox, həmçinin etnikliyin prizması vasitəsilə ətraf mühitin manisənləşməsinin mürakkəb prosesidir. Bunu rus alimi L.Qumilyov belə qiymətləndirir: "... özünü hər-hansı bir etnik adla adlanıraq individül yeri, vaxtı və həmsöhbətləri ni nəzərə alırlar. Belə ki, Kaliningrad vilayətindən olan karel öz kəndində özünü karel adlandırır, Leningrada gəldikdə isə rus. Burada ya-naşında heç bir yalan kölgəsi belə yoxdur... Məgər irləndiyali Oskar Uayld ingilis yazıçısı deyil? Məşhur şərqsünas Çokan Valixanov özü deyirdi ki, o, özünü bərabər ölçüdə həm rus, həm də qazax hesab edir" [2, s.4]. Qumilyov bu müdəddələri öz yaşantılara əsaslanaraq irəli sürür: o, bir müstəvəd türk, digərindəsə rusdur.

Faktlar sübut edir ki, milli identifikasi müxtəlif amillərin təsiri altında özünü transformasiyasa baxmayaraq, o, insanın yeganə əsas təyinatı olaraq qalır. İngilis filosofu E.Qellner bu barədə belə yazar: "Adi insan üçün onun mədəniyyətinin sərhədləri dünya sərhədlərini özündə göstərmirsə da, an azindan onun əldə edə biləcəyi sərhədləri..... sosial mühitin hayatında iştirak etmək imkanını göstərir. Bu sərhədlərdə qalaraq, o, oyunun qaydalarını bilir və ətrafında nələrin baş verdiyini anlayır. Bu hüdudlardan kənara çıxaraq, o, səhvələrə yol verməyə başlayır, ... güllüs mənbəyinə çevrilmək riskinə

girir... Belə ki, təhsil zamanı qarvanılan mədəniyyət, müasir insan üçün əldə olunan ən əhəmiyyətli qazancdır, çünkü o, (və yalnız o) qalan hər bir şeyə yol açandır. İnsan şəxsiyyətinin ən darin qatlari onun bank hesabi, ailədə və ya cəmiyyətdə olan yeri ilə yox, təhsil prosesində manimsədiyi yazı mədəniyyəti ilə tayin edilir. Onun milliyyətçiliyi hər hansı bir atavizm deyil, əksinə, tamamilə müəyyən olmuş həqiqi (əksər hallarda dərk edilməmiş) maraqlarının ifadəsi kimi xidmət edir" [1, s.126-127].

Son onilliklərdə milli identifikasi qloballaşma prosesi tərəfindən ciddi təzyiqlərə məruz qalır. İlk növbədə, bu, milli identifikasiin kütləvi inomədəniyyətlərlə (başqa milliyyətdən olan) toqquşmasında öz əksini tapır və nəticədə milli, ənənəvi və innovasiya nisbətləri dəyişir. Ənənəvi dəyərlərin transformasiyası əvvəlcə milliliyə olan marağı gücləndirir ki, bu da milli identifikasiin möhkəməndirilməsinə, əziz hallarda isə təcavüzkar millətçiliyə gətirib çıxara bilər. Bu tip vəziyyəti tədqiqatçı T.Savitskaya belə xarakterizə edir: "Hal-hazırda ümumdünya etnik prosesinin anlaşılmayan ümumi konturlarına, faktların rəngaranglılığına, ekspertların fikir ayrıılıqlarına əsaslanaraq, tədricon iki möhkəm və bir-birini inkar edən tendensiyaları ayırmaga başlayırsın. Biri daha xırda etnik vahidlərin suverenleşməsinə, digəri isə, əksinə, iqtisadiyyatın, siyasetin, mədəniyyətin globallaşması çərçivəsində multimədəniyyətə, bütöv dövlət qurumlarının fəvqələmilli ittiifaq birliliyinə aparır" [5, s.159-160].

Ənənələr və innovasiyalar bu gün ayrılmaz birlik yaradır: onlar bir-birilərinə çevirilir və bir-birilərinin iştirakından kənar olmadan mövcud ola bilmirlər. Son onilliklər ərzində dünya dəyişmiş, bu da bir sira problemlərin yaranmasına gətirib çıxarmışdır: əksər ölkələrin mədəni siyaseti "Ssilla və Haribda" kimi multikulturalizm və milli identifikasiin arasında qalmışdır. Bu alternativlər bir-birini istisna etmir, lakin onların bir yerdə mövcudluğu əksər hallarda həlli-məz problemlərə gətirib çıxarırlar. Müasir dünyada baş verən dəyişikliklər haqqında rus tədqiqatçısı V.M.Mejuyev yazar: "Müasir dünyada həyat insanların əksəriyyəti üçün onlara ənənəvi olan özüntüidentifikasiya - sivil, dini, mədəni, milli-dövlət və s. sərhədlərinə sığmur, yəni

sərhədlərin özü qalır, lakin onlar artıq özündə qlobal cəmiyyətdəki insan həyatının bütün məzmununu ehtiva etmir. Bu zaman, identifikasiin bütün mövcud formalarının "böhran" vəziyyəti yaranır və onlardan heç biri insana onun müasirliyinin dərkinin zəmanətini vermir" [4, s.110].

Bu mövzuya müraciətin aktual olmasının səbablarından biri da odur ki, son onilliklər ərzində inkişaf edən mədəniyyətlər dialogu fonda ədəbiyyat tarixinin taleyi problemi daha da kəskinlaşır. Bu problem hal-hazırda daha çox bu tədqiqatların həyata keçirildiyi geniş miyayış beynəlmilləşdirmə və qloballaşma proseslərindən asılıdır. Ədəbiyyat və onun tarixinin öyrənilməsi ilk növbədə milli şurun inkişafına və dövlət müstəqiliyinin əldə edilməsinə can atan ölkələrdə inkişaf etmişdir.

Multikulturalizm dövrünün ədəbiyyatşunaslığının əsas problemlərindən biri, həmçinin, hibrid identifikasiin öyrənilməsidir. Bir çox tədqiqatlar bədii ədəbiyyatda hibrid identifikasiin nümayəndəliyi probleminə həsr edilmişdir. Multikulturalizm, milli, həmçinin hibrid identifikasiə aid məsələlər və ədəbiyyatda onların təzahürü müasir dünyada çox aktualdır, çünki bütövlükde mədəniyyətə, xüsusən də ədəbiyyata olan baxışların dayışılması əks etdirir. Bu hadisələr assimiliyasiya yolları ilə getməyən, lakin öz orijinallığını və unikallığını saxlamış və inkişaf etdirməyə davam edən müxtəlif mədəniyyətlərin bir yerde yaşaması müşahidə olunduğu ölkələr üçün tipikdir. Son illər ərzində etnik ahlıqların ədəbiyyatının tutduğu mövqə dəyişmişdir. Onlar ümumi ədəbi axında əhəmiyyətli rol oynamağa başlamışlar. Daha öncələr mövcudluğundan xəbərimiz olmadığı və ya əsas qanun çərçivəsində gizlədilmiş bir çox müxtəlif mədəniyyətlər öz xüsusi mədəni sahəsini yaratmaq imkanını almış və eyni zamanda, etnik ahlıqların ədəbiyyatında multikultural paradigmə və ənənəvi milli və dini dəyərlərin saxlanılmasına cəhd öz personaj sisteminin yaradılmasına gətirib çıxarmışdır.

Beləliklə, yeni, multikultural dünyasının reallıqlarının iddiasında əhəmiyyətli rolü öz mədəni əhatəsini hər hansı bir səbəbdən qəfil dəyişdirən, yeni şəraitdə, yeni mühitdə narahat olmağa və öz yaradıcı şururundan çox agrılı akkulturası-

ya simptomlarını keçirməyə məcbur olan yazıçı-miqrantlar oynayır və nəticədə "kross-mədəni ədəbiyyat" ümumi adı altında birləşdirilən müəyyən spesifik əlamətlərə sahib olan əsərlər yaradırlar. Mərkəz və periferiya arasında metafiziqi, emosional tərəddüd — yazıçı-miqrantların yaradıcılığında geniş yayılmış metaforadır. "Üçüncü dünyadan" "birinci" gələn ekskurs yalnız insanların mənşeyinin sabitləşmiş anlayışlarının öhdəsindən gəlməsi ilə müşayiət olunmur, həm də milli identifikasiin qanunlarını idarə edən siyasi və ənənəvi mədəni quruluşların öhdəsindən gələn şəraitdə aparılan danışqlar prosesinə çevirilir. Keçid, ikili hibridləşən identifikasiə malik, "hardasa" "döyüş vəziyyətində", tranzit halında olan kross-mədəni ədəbiyyatın qəhrəmanı "ümumilik və qeyri-ümumilik", hər hansı bir millətə "mənsub olması - mənsub olmaması" ikili müxalifət dialektini əks etdirir. Böyük tənqidçilərdən biri olan H.Bhabhaın nəzəriyyəsi müasir fərdin mövcud olduğu "evdənkonar"lığı yaradan mədəni hibridlik ideyasına əsaslanır. "Mədəniyyətin yeri" ("The Location of Culture", 1994) əsərində H.Bhabha iddia edir ki, "dünya ədəbiyyatına və tarixinə travma, köləlik, soyqırım, sürgün, mədəni identifikasiin itməsi kimi ümumi mövzular prizması vasitəsilə baxmaq lazımdır. Bu halda "mədəni xarakter" "qarışq və parçalanmış hibrid mətn-də" əks olunur" [7, s.85].

Bir çox multikultural və transkultural müəlliflər müxtəlif məkanlarda yaşayıb-yaradaraq müxtəlif, o cümlədən milli, fəlsəfi və etno-mədəni ənənələrlə böyükərək eyni problemlər, mövzular və obrzlara müraciət edirlər. Beləliklə, onların heç biri "yurdusuzluq", milli meta-hekayəni yenidən nəzərdən keçirmə və əlbəttə ki, qloballaşmaya olan münasibəti müəyyənləşdirmə problemlərində uzaqlaşa bilməmişlər.

"Öz" və "başqası" arasında fərq qoya bilməmə hali hər yeni multikultural müəllifləndən bu ambivalent vəziyyətə çox diqqətli və ehtiyatlı yanaşmağı tələb edir. Bu sabit tarazlığı müəyyən etməyə çələğin Salman Rüşdi onu "bəzən iki stul arasına düşməyə səbəb olan iki mədəniyyətin yəhərlənməsi" cəhdə adlandırır [10, s.15]. Yurd anlayışı, ümumiyətlə, transkultural ədəbiyyatda hədsiz dərəcədə çoxmənalıdır və

buna baxmayaraq deyə bilerik ki, əksər şəhərlər bu və ya digər formada yurdun təsəvvür olunmasına, psixoloji ölçülümsəsinə, yurdun mənsubiyyət və qeyri-mənsubiyyət olan identifikasiya məkanı kimi təsirinə yönəlir.

Hayanlı yazıçı və şair Teodor Uilson Harris (Theodore Wilson Harris) "yurdsuzluq" və mədəni aralığı müxaliflərin assimiliyasının bütün proseslərinə təsir göstərən boşluq və ya "heç bir şey" adlandırmışdır. Boşluq, onun fikrincə, "bu prosesdə iştirak edən mədəni formaların tam identifikasiyasına və ya sintezinə, və bununla da "çıxarılmamasına" və bir-birlərində həll olmasına imkan vermir, lakin mədəniyyətlərin "görüşməsinə" şərait yaratır" [9, s.62].

Ədəbi prosesdə multikulturalizm probleminin, milli və hibrid identifikasiyinin tədqiqatı üçün xüsusi və zəngin materiali həmcinin postsovət mədəni sahəsi təqdim edir. Onun öyrənilməsi qərbdə "modernliyi"nin çoxsaylı transformasiyaları ilə yanaşı, qloballaşmanın, ədəbiyyatın və ədəbiyyatın qarşılıqlı təsirinin mürəkkəb xarakterini üzə çıxarmağa, "deteritorializasiya", "hibridlaşma", "transkulturasiya", "kreolizasiya", "polilingvism", "kommersionalizasiya", "milli identifikasiyadır"nın və mədəni qloballaşmanın digər geniş yayılmış konkret təzahürlərini nəzərdən keçirməyə imkan yaradır. Məhz bu nöqtəyi-nəzərdən professor M.V.Tlositanovınan "Postsovət ədəbiyyat və transkulturasiya estetikası. Yaşamaga vaxt yox, yazmağa yer yox" əsəri yazılmışdır [6]. Bu əsərdə A.Məmmədov, C.M.Kutsi, P.Boulz, D.Tanidzaki, N.Qordimer, O.Pamuk, S.Rüştü, U.Xarris, E.K.Bretueyt və sairə yazıçıların yaradıcılığına baxılır [6, s.2].

Qeyd etdiyimiz kimi, postsovət məkanında Qərb oxucusu üçün praktiki olaraq məlum olmayan etnik-mədəni, linqvistik və dini cəhətdən identifikasiyi o qədər də dəqiq müəyyən olunmayan yazıçılar var. Onların arasında kitabları bu mövqeni bədi dərkətmə cəhdilə halına gətirən Afanasi Məmmədov da var. "Onun kitabları postsovət variantində bir hibrid kolonial subyekтивliyin nümunəsidir" [6, s.195]. Afanasi Məmmədovun "Xanım Çapıq" («Фray Ширям») [3] romanının əsas qəhrəmanı elə müəllifin özünün hibrid transkultural identifikasiyasını çox təkrarlayır. A.Məmmədovun identifik-

liyi həmisi Bakının xüsusi multikultural cəmiyyətində yer alır, bu da müəllifin koordinat sistemindeki etno-dini fərqlərin kəskin olmadığını ifadə edir.

Transkultural yazıçılar qeyri-ixtiyari məcbur olurlar ki, müəyyən bir etno-mədəni model və dilə can atsınlar, çünkü onlar çox nadir hallarda sözün tam mənasında bir hibrid individ kimi özlərini reallaşdırmaq imkanı tapırlar. Aralıq mədəniyyətlərərə mövqeyinə görə, onlar həmisi her hansı bir etnik-mədəni ekstremizmdən uzaqdırlar. Onların əsərləri etno-millî identifikasiya, siyasi partiya və ya müəlliflərinin vətəndaşlığı əsasında qıymətləndirilərə bilməz. A.Məmmədovun sözləri ilə desək, belə yazıçıların əsərlərində müəllifin taxəyyülündə üçüncü şəhəri yaradan iki şəhər yaşayır. Təsadüfi deyil ki, bu cü hıssların paradiqmatik bir vəziyyətini təmsil edən S.Rüştü "Təsəvvür edilən vətənlər" kitabında öhdəsindən gəlinməyən bir itirilmə və sürətli hissini damğası vurulmuş özünü və özünə oxşar individləri "köküñ müəlliflərin dünya birlüyü" adlandırır [10, s.15].

"Rus" yazıçısı, postsovət müəllifi, qarışq nəqli olan Afanasi Məmmədovun avtobiografik yaradıcılığına müraciət edəndə aydın olur ki, o, nədənsə binar "ya bu, ya digəri" məntiqi ilə getməyə davam edir və növbəti şəkildə öz identifikasiyinin ya bu, ya da digər tərəfini – Azərbaycan və ya yəhudi – öz kitablarının sahifələrində birləşdirməyə cəhd göstərmədən aktuallaşdırmağa davam edir" [6, s.318].

Afanasi Məmmədov müsahibələrinin birində qeyd edir ki: "Mən yarı yəhudi və yarı azərbaycanlı olduğum üçün mənim iki qəhrəmanum da qismən mənim iki yarımızdır. Əvvəlcə tərtibatçı-rəssam Afiq Ağamalyev yaradı. Lakin sonralar oxucu kütləsi tərəfindən etnik bir yazıçı kimi mənim haqqında fikir formalasdıqda, mən ikinci bir topu yuvarladım – İlya Novoqrudski meydana çıxdı" [11].

Yazıcıının mənsubiyyəti "ev ocağı" və "küçə özbaşinalığı" arasında parçalanmışdır və bir vəziyyətdən digərinə kecid yalmız Afanasi Məmmədov üçün yox, həm də bütün yazıçı-miqrantlar üçün əsas məsələlərdən biridir. Onun təkmilləşməyə doğru stimulu yalmız "arxeologiya", köklərin qazılmasına olan marağında gizlənmir. O, bir yazıçı-miqrant qismində gücə və

hakimiyyətə təşobbüs göstərən yeni varlıq kimi öz şəxsi hibridlilikini tanır, öz cəmiyyətinin mədəni əhəmiyyətli sosial təbəqəyə dönüşməsi yollarını tədqiq edir. Bu axtarışlar yeni, "hibrid" emələgolma prosesi ilə paralel gedən "rus" a əvvrilme prosesindən ayrılmazdır.

A.Məmmədovun əsərləri postsovət variantında hibrid subyektlisin nümunəsidir. Məhz "Xanım Çapıq" romanında onun baş qəhrəmanı belə biridir, bir çox şəyə müəllifin özünün hibrid transkultural eyniidentifikasiyini təkrarlayır. Bu identifikasiya Afanasi Məmmədovda hər zaman xüsusi etno-mədəni fərqlilikin kəskinliyini nəzərdə tutan Bakı multikultural mühitində cəlb edilmişdir. Yazıçı üçün müxtəlif adlar altında tipik qəhrəman bir əsərdən başqaşına köçür. Birinci hekayədə o, azərbaycanlı, digərində isə öz ikinci identifikasiyini, yəhudi dominantını seçir və digər qəhrəmanı, ona tanış olmayan küçələrdən adı patrulla qarşılışması onun üçün fəlakətə nəticələnə biləcəyi yeni müsəlman ölkəsinə – Azərbaycana gedən Ədəbiyyat İnstitutunun fərsiz tələbəsini, keçmiş aşiq, nəğməkar şair, yəhudi İlya Novoqrudskini yaradır. A.Məmmədovun birinci və ikinci hekayələrində olan baş qəhrəmanların psixoloji portretlərinin yaxınlığı və oxşarlığı arxasında qeyri-adi bir şey dayanır – Bakının topusu etnik, mədəni və dini mənsubiyyətindən asılı olmayaq müəyyən düşüncə, hiss, zövq, nitq və hətta davranış münasibətləri toplumunu yaradır, o, şəhərin özünün hibriderəklərini yaradır. Afanasi Məmmədovun qəhrəmanı hər zaman böyük şəhərin insanıdır, Bakıda olduğu kimi, Moskvada da asanlıqla aza bilən və hamı kimi tələsə və eyni zamanda dünyadan tədric olaraq özünə qapanmış biri ola biləndir.

İlyanın özünə inamsızlığı kimi identifikasiyası da çox tez formalasır, həm də müəllif aydın şəkildə burada söhbətin etnik mənsubiyyətdən deyil, daha çox mənəvi və insani keyfiyyətlərdən getdiyini göstərir. Dərindən baxıldıqda məlum olur ki, A.Məmmədovun qəhrəmanının identifikasiyası milli və ya etnikdən daha mürəkkəbdür. Hətta qəhrəmanın simasında onun millətçilik və imperiya əhval-ruhiyyəsinə tutulan və birlükə dinc yaşaması mümkün olmayan postsovət reallığı ilə hibrid təbiəti öz əksini tapır. Heç bir zaman düşmən olmayan, indi qəf-

lətin müştəqil bir dövlətin paytaxtına çevrilən doğma Bakı, doğma ölkə - Sovet İttifaqı, sonra onu əvəzləyən Rusiya hansısa bir neçə il ərzində yad və tanınmaz oldular.

A.Məmmədov baş qəhrəmanının taleyində hələ sovet vaxtında doğulan və böyüyən, lakin cavabıyla içtimai-siyasi sistemin və mədəni dəyərlərin kəskin dəyişikliyi ilə rastlaşmış bütöv bir nəslin faciəsini təsvir edir.

A.Məmmədovun "Xanım Çapıq" romanının süjeti olduqca sadadır. Ədəbiyyat İnstitutunun tələbəsi olan bir gənc 1992-ci ilin yayında əsas hadisələrin baş verdiyi doğma Bakı şəhərinə tətilə gedir. Süjet Moskvada başlayır və orada da sona çatır, Bakıda isə inkişaf edir və burada "lirik kənarlaşma" öz əksini tapır: Moskvadan Bakıya səyahət, qəhrəmanın və ya başqa bir personajların xatırları. Romanın süjetinin inkişaf etdiyi məqam özünəməxsusdur. "Sovet İmparialis"ı daşılmışdı, hər mənada yeni olan dövr gelmişdi. Lakin insanlar hələ də etəlatlə yaşayır və məkanı vahid, bütöv bir ölkə kimi qəbul edirlər. İlya Novoqrudski (qəhrəman-təhkiyəçi) evinin çardağında və damında keçirdiyi usaqlığını, və ya bir yetkin olarkən anten quraşdırmaq üçün bu damın üstüne qalxığını xatırlayırlar. İlya üçün məməkətinə, anasının yanına səfər etmək növbəti bir yüksəklikdir.

A.Məmmədovun qəhrəmanı müharibə gedən bir ölkəyə, döyüşən Azərbaycana gedir. Dağlıq Qarabağda müharibə gedir, o isə doğma şəhərə sadəcə məzuniyyətdə olduğunu göstərən arayışla gedir. "Mən, izah edilməsi çətin olan, demək olar ki, qaçılmaz olan bir hiss sayısında bütün oğlanların Bakılı olduğunu başa düşürəm və onların həsrət və qorxusunu mənə ötürürür" [12].

Müharibə, Sovet İttifaqının dağılmış, 1991-ci ilin avqust hadisələri, Ədəbiyyat İnstitutunda təhsil, usaqlıq xatırələri, digər personajların hekayələri, arxa fondur; bunlar hamısı İlya Novoqrudskinin qəlbində baş verənlərə arxa fondur. Biz hər şeyi qəhrəmanın gözləri ilə görürük, onun sözləri və hərəkətləri ilə dünyani dərk edirik. Və bu dünya olduqca cəlbedici və təbii dir. Afanasi Məmmədovun özü bir müsahibəsində söyləyir ki: "Bu, Heminqueydə olduğu kimidir – uğursuzluqla bitirmək üçün yaxşı bildiyiniz şeyləri yazmaq lazımdır. Bundan sonra nəşr oxucuya yalnız dərin şəxsi olan bir şey

ortaya çıxanda təsir edir, bəlkə də memuar ad-biyyatndakı mövcud partlayış bununla əlaqəlidir. Mən, hətta o dünəndən uzaqlaşsanız belə, məsamələrə girən və taleyinizi yaranan cənub şəhərinin fərgili bir reallığı, rəngi və ekzotikasını çatdırmaq istədim” [13].

Şəhər həm romanda, həm də qəhrəmanın təleyində mühüm rol oynayır. İlyə iki mədəniyyətin – rus və Azərbaycan – qoşağındə böyük bir insandır. O, imperiyanın dağılmışının şahidi olur, Bakıdakı qarşılıqları yaşayır və Moskva-da çox çətinliklə də olsa, kök salmaq üçün çalışır – bir çoxlarını bu cür hekayələr daha da yaşılandırır, bəzilərinin isə əksinə, daxili inkişafını dayandırır.

Baş qəhrəmanın taleyində A.Məmmədov sovet dövründə doğulub-böyüyən, lakin gənclikdə ictimai-siyasi sistemdə və mədəni dəyarlərdə kəskin dəyişikliklə üzələşən bütöv bir nəslin fəsihini təqdim edir.

Müəllif indiki zamanı bu mədəni mühitdə ar-tiq özünü yad hiss edən insanın, öz keçmişinə səyahət edən immiqrantın gözləri ilə təqdim edir. Baş qəhrəmanın identifikasiyasında im-miqrant dominantlığı üstün galır.

Məmmədovun əsarı sakinləri ilə birlikdə canlı əzab, tez-tez şəxsiyyətin “mən”liyi üçün dağıdıcı olan yeni həyata uyğunlaşmanın müxtəlif yolları vasitəsilə təqdim edilən imperiyanın dağılması haqqında bir romanıdır. Bu haldə qəhrəmani milyonlarla insanın keçmiş həyatının asanlıqla süquta uğraması təcəccübləndirir. Yeni immiqranta yalnız keçmiş qalır və o yalnız ondan əmin ola bilər. Və buna görə də qəhrəmanın Bakıya səfəri haradasa keçmiş və keçmişdəki “öz”ünü indiki dəyişən dünyaya qaytarmaq və onun bütün əlaqələri əzabla kəsib ataraq və yaqın ki, Bakı ilə həmişəlik vidalaşaraq bu gününü və gələcəyini tamamilə fərqli şəkildə dərk etməsi cəhdidir.

Şəhər imperiya və müstəmləkə toposu həm də Afanasi Məmmədovun Bakı və Moskvani müqayisə edən “Xəzər rüzgarı” nostalji novel-lasında da mühüm rol oynayır. Lakin müəllif üçün keçmiş və bu günü bağlayan fantastik nəqliyyat heç də Moskva metrosu deyil. Belə bir vasita kimi qəhrəmanı anası üçün aldığı mənzilə gətirərək gözlənilmədən bugünkü Moskva həyatına qaytaran Bakıda keçirdiyi

uşaqlıq dövründəki 6 nömrəli tramvay çıxış edir.

“A.Məmmədovun avtobiografik qəhrəmanı həmçinin özü üçün yad olan Moskvada əvvəlki Bakı həyatına dair hər hansı “nişanları” və sirlə əlamətləri axtarr. Müəllif baş qəhrəmanın – rəssamın özünün yaşadıığı gerçəklərin toqquşması kimi hibrid xəyalı mühiti, məhz baş qəhrəmanın bədii istədədi sayəsində təsviri incəsənətə yaxın vizual terminlərdə xarakterizə olunan bir məkanı yaradır. S.Rüdü, çox ehtimal ki, bu fantasmagorik hibrid dünyani “Ba-skva” adlandırdı” [6, s.265].

Buna görə də Bakı keçmişindən tramvay qəflətən bugünkü Moskvada materializə olunur. Bakı və Moskva baş qəhrəmanın içində yaşayış adəcə iki adı şəhər deyil, onlar həm də iki paytaxtdır – biri müstəmləkə, lakin kosmopolitik şəkildə şərqi və multikultural, digəri isə metropoliya statuslu imperiyadır.

“Qəhrəmanı uşaqlıqda gəzməyə apardıqları və ilk məhəbbətiylə palma ağacının altında öpüşdüyü Yaşıl Teatri olan Qubernator parkı, köhnə şəhərin qalası olan İçəri Şəhərin qonşuluğunda məşhur dənizkənarı bulvar “Torqova-yı” küçəsi yaxınlığında yerləşir; palmaların altında müsəlman qocaların əllərində çəkdikləri təsbehlərin səsi sovet-imperiya motivi – “Dostluq” restoranının üstündə olan Kirov abidəsinin yanında, erməni kilsəsinin zənglərinin səsi isə “Şaqal üçün hədiyyə” olan “Cuhud-Məhəlli” adlanan yəhudili məhəlli yaxınlığında səslənir” [30, s.110].

“A.Məmmədovun Bakı və Moskvanın toposunu canlandırmاسının xüsusiyyətləri haqqında danışdıqda, romanın baş qəhrəmanın paradigmatic ikiyə bölünməsinin, onun heç bir mədəniyyətdə nə Azərbaycan, nə də Moskva metropoliyası mədəniyyətində özünü tapa bilməmə bacarıqsızlığının nəzərdə tutulması çox əhəmiyyətlidir. Qərbi Avropa və Rusiya-Sovet intellektual və estetik qanunu ilə tərbiyə edilmiş qəhrəman, həmçinin Şərq oyunkenasının bəzi təzahürlərinə yad deyil” [6, s.267].

Lakin hekayənin sonuna doğru o, öz ikimənalı statusunu daha da güclü hiss edir – indi o, həqiqətən, soyuq Rusiya ölkəsində “özü” olmayan, uşaqlıq dünyası həmişəlik itirilmiş və daha mövcud olmayan bir immiqrantdır. Afanasi

Məmmədov üçün əvvəlki mədəni modellərin qatları və keçmiş, artıq mövcud olmayan 1950-ci illərdəki günləri Bakı nostaljiyə çevirilir.

Müsahibə zamanı “Oxucu Bakıya qayıtma ilə bağlı Sizdən başqa bir roman gözləməlidir” [11].

### Nəticə / Conclusion

Beləliklə, multikultural aləmdə əsas rolu müasir ədəbiyyata yeni bir nəfəs gətirən, müxtəlif mədəniyyətin daşıyıcıları qismində hibrid identifikasiyə malik olan miqrant yazıçılar oynayır. Onlar bu və ya digər səbəbdən öz mədəni mühitlərini dəyişir, yeni mühitdə yaşamağa məcbur olur və bu mühitdə kifayət qədər çətinliklə müşayiət olunan uyğunlaşma prosesini, yaşadıığı hiss və duyuları öz ədəbi-bədii yaradıcılıqlarında inikas etdirirlər. Mühacir yazıçılar ictimai və şəxsi həyatda yeni identifikasiyaya dair və əcnəbi məkana adaptasiya prosesi zamanı öz ideologiyalarını yenidən dəyərləndirərək tə-əssüratlarını əsərlərində ifadə edirlər. Nəticə

etibarilə, özünəməxsus xüsusiyyətlərə malik olan və “multikultural ədəbiyyat” anlayışı ilə ifadə olunan ədəbi əsərlər meydana gəlir. Müasir ədəbiyyatın multikultural mühit prizmasında sitasiyalı analizi yazıçı-miqrantların, Qərbin və Şərqi müxtəlif mədəniyyətlərinin varislerinin bədii yaradıcılığının aydın şəkildə canlandırılması imkanı yaradacaq. Aydındır ki, öncədən görünən goləcəkdə multikultural ədəbiyyatın nümayəndələrinin sayı intensiv miqrasiya, müxtəlif periferiya ölkələrindən metropoliyalara miqrantların axını ilə əlaqədar artacaqdır. Təbii ki, bu proses davam etdikcə multikultural ədəbi əsərlərin də həcmi genişlənəcəkdir.

### Ədəbiyyat / References

1. Геллнер Э. Условия свободы. Гражданское общество и его исторические соперники. Москва, 1995.
2. Гумилев Л.Н. О термине «этнос» // Доклады географического общества СССР. Вып. 3, Ленинград, 1967.
3. Мамедов А. Фрау Шрам. Москва: Время, 2004.
4. Межуев В.М. Проблема современности в контексте модернизации и глобализации // Полития № 3, Москва: 2000.
5. Савицкая Т.Е. Глобализация-2 (Заметки на полях монографии). // Полис. Политические исследования № 5. Москва: 2001.
6. Тлостанова М.В. Постсоветская литература и эстетика транкультурации. Жить никогда, писать ниоткуда. Москва: Еditorial УРСС, 2004.
7. Bhabha, H. The Location of Culture. New York / London: Routledge, 1994.
8. Glazer, N. We are All Multiculturalists Now. Cambridge, London: 1997.
9. Harris W. Tradition, the Writer and Society. London, Port of Spain: New Beacon, 1967.
10. Rushdie S. 1991. Imaginary Homelands. Essays and Criticism. 1981-1991. London: Granta Books, 1991.
11. <https://iz.ru/news/288977>
12. <https://libking.ru/books/prose-/prose-contemporary/244437-30-afanasiy-mamedov-frau-shram.html#book>
13. <https://www.livelib.ru/review/423482-frau-shram-afanasiy-mamedov>.

## Призма мультикультурной среды современной литературы: гибридная идентичность Афанасия Мамедова

Гюнай Надирова

Институт литературы имени Низами Гянджеви НАНА. Азербайджан.

E-mail: nadirovagunay76@gmail.com

**Резюме.** В статье рассматриваются процессы глобальной интеграции в последние десятилетия и усиление роли межкультурных взаимодействий в результате интенсивного смешения разных этносов и этнических культур. В современном мире миграционный процесс, в который вовлечено все больше и больше стран, привел к проблеме взаимного этнокультурного влияния в полиэтническом обществе. В связи с этим, как ответ на рост насущных проблем, связанных с этнической миграцией и конфликтами в мире в последнее время, была предложена политика мультикультурализма, как одно из возможных решений проблемы управления этнокультурным разнообразием. В статье также исследуются национальная и гибридная идентичность, являющиеся одной из основных и актуальных проблем эпохи мультикультурализма, и их проявление в литературе. Многие писатели-мигранты, ставшие лицом транскультурного процесса, преуспели в распространении мультикультурных идей в литературе, выражая в своих литературных произведениях тоску по родине и трудности жизни в другой среде. В этой статье также анализируется творчество Афанасия Мамедова, являющееся примером гибридной субъективности в постсоветской версии, и делается вывод о том, что главный герой, в идентификации которого преобладает иммиграция доминанта, во многом повторяет гибридную транскультурную идентичность автора.

**Ключевые слова:** мультикультурализм, мультикультурная литература, этническая миграция, национальная и гибридная идентичность, писатели-мигранты, Афанасий Мамедов